

**Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 800 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020 – gələcəyə baxış” İnkişaf Konspeiyası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 2018-ci il ərzində görülmüş işlər haqqında**

**MƏLUMAT**

S/N	Məqsəd	Alt-məqsəd üzrə fəaliyyət istiqamətləri	Fəaliyyət istiqamətləri üzrə tədbirlər
<b>6. Vətəndaş cəmiyyətinin inkişafı</b>			
6.1.	QHT-lərin inkişafı	<ol style="list-style-type: none"> <li>1. QHT-lərin fəaliyyətinin stimullaşdırılması</li> <li>2. Dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təkmilləşdirilməsi</li> <li>3. QHT-lərin layihə və proqramlarına maliyyə yardımının artırılması</li> <li>4. “QHT evləri”nin, tədris mərkəzlərinin yaradılması</li> <li>5. Dövlətlə ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi</li> <li>6. İctimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı QHT-lərin əsaslandırılmış təkliflərinin diqqət mərkəzində saxlanması</li> <li>7. Mühüm dövlət proqramlarının hazırlanması prosesinə QHT-lərin cəlb olunması</li> <li>8. Dövlət komissiyalarının işində QHT-lərin yaxından iştirakının təmin edilməsi</li> <li>9. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı QHT-lərin potensialından daha səmərəli istifadə olunması</li> </ol>	<p>1. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2018-ci il I qrant müsabiqəsi çərçivəsində yerli QHT-lər tərəfindən layihə təkliflərinin irəli sürülməsi üçün 15 noyabr 2017-ci il tarixdə müsabiqə elan etmişdir. Müsabiqə nəticələrinə əsasən qalib müəyyən edilmiş 463 yerli QHT tərəfindən irəli sürülmüş layihə təklifinin 3 273 600 manat miqdarında maliyyələşməsi haqqında qərar qəbul edilmişdir. Maliyyələşən layihələr “Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq aşağıdakı istiqamətlər üzrə mövzuları əhatə etmişdir:</p> <ul style="list-style-type: none"> <li>▪ İnsan hüquqlarının, söz, ifadə və fikir azadlığının təmin edilməsi istiqamətinə dair təşəbbüslər;</li> <li>▪ Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması;</li> <li>▪ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsinə dair təşəbbüslər;</li> <li>▪ Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin problemlərinin həllinə dair təşəbbüslər;</li> <li>▪ Qəhrəmanlıq tarixinin təbliği və şəhid ailələrinə dəstək təşəbbüsləri;</li> <li>▪ Təhsil və mədəniyyət sahələrinin inkişafına dair təşəbbüslər;</li> </ul>

		<p>10. Regionlarda QHT-lərin sayının artmasının və maddi-texniki bazasının gücləndirilməsinin təşviqi</p>	<ul style="list-style-type: none"> <li>▪ Narkomaniya, İnsan İmmun çatışmazlığı Virusu/Qazanılmış İmmun çatışmazlığı Sindromu (İİV/QİÇS) ilə mübarizəyə dair təşəbbüslər;</li> <li>▪ İnsan alverinə qarşı mübarizəyə dair təşəbbüslər;</li> <li>▪ Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair təşəbbüslər;</li> <li>▪ İnternet informasiya resurslarında, o cümlədən sosial şəbəkələrdə milli maraqların müdafiəsi istiqamətində fəaliyyətə dair təşəbbüslər;</li> <li>▪ İstehlakçıların hüquqlarının qorunması və maarifləndirilməsinə dair təşəbbüslər;</li> <li>▪ Əmək münasibətlərinin rəsmiləşdirilməsi əsaslarının təbliği və qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində təşəbbüslər;</li> <li>▪ Milli ailə dəyərlərinin təbliği, məişət zorakılığına qarşı mübarizəyə dair təşəbbüslər;</li> <li>▪ Azərbaycan dilinin işlənməsi, qorunması və inkişafı sahəsində təşəbbüslər;</li> <li>▪ Qadın və uşaq hüquqlarının təbliği ilə bağlı tədbirlərin təşkili;</li> <li>▪ Ətraf mühitin və əhəlinin sağlamlığının qorunmasına dair təşəbbüslər;</li> <li>▪ Kənd təsərrüfatı kooperativləri, habelə kənd təsərrüfatı məhsulları istehsalçılarının müxtəlif sahəvi və regional assosiasiyaların institusional potensialının gücləndirilməsinə dair təşəbbüslər;</li> <li>▪ Regionların sosial-iqtisadi inkişafına dair təşəbbüslər;</li> <li>▪ İnnovativ ideyalara dair təşəbbüslər;</li> <li>▪ Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə dair təşəbbüslər;</li> <li>▪ “Həsilat Sənayesində Şəffaflıq” (HSS) prosesləri və hesabatları barədə geniş ictimaiyyətin məlumatlandırılması;</li> <li>▪ “Həsilat Sənayesində Şəffaflıq” (HSS) hesabatlarına və neft müqavilələrinə dair vətəndaş cəmiyyəti qurumlarının bilik və təhlil bacarıqlarının gücləndirilməsi;</li> <li>▪ “Həsilat Sənayesində Şəffaflıq” (HSS) sisteminin inkişafı.</li> </ul> <p>Şura 2018-ci il II qrant müsabiqəsi çərçivəsində yerli QHT-lər tərəfindən layihə təkliflərinin irəli sürülməsi üçün 05 mart 2018-ci il tarixdə növbəti müsabiqəni elan etmişdir. Müsabiqə nəticələrinə</p>
--	--	---	--

			<p>əsasən qalib müəyyən edilmiş 82 yerli QHT tərəfindən irəli sürülmüş layihə təklifinin 479 000 manat miqdarında maliyyələşməsi haqqında qərar qəbul edilmişdir. Bu müsabiqə aşağıda qeyd olunan istiqamətlərdə mövzuları əhatə etmişdir:</p> <ul style="list-style-type: none"><li>▪ XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və mədəniyyətinin öyrənilməsinə və təbliğinə dair təşəbbüslər;</li><li>▪ Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan deportasiya olunması ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması;</li><li>▪ İşğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonun maddi mədəniyyət abidələrinin, toponimlərinin saxtalaşdırılması, qanunsuz iqtisadi fəaliyyət və təbii sərvətlərin istismarına dair faktların beynəlxalq ictimaiyyətə çatdırılması;</li><li>▪ 1988-ci ildən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili;</li><li>▪ “1918-ci il azərbaycanlılarının soyqırımının yüzüncü ildönümü” ilə bağlı təşəbbüslər;</li><li>▪ Ailə institutunun inkişafı və nikah münasibətlərinin möhkəmləndirilməsinə dair təşəbbüslər;</li><li>▪ Vətəndaş cəmiyyəti institutlarının inkişafına dair təşəbbüslər;</li><li>▪ Dini dəyərlərin təbliğinə və radikal dini cərəyanlarla mübarizəyə dair təşəbbüslər;</li><li>▪ Azərbaycanda mədəni müxtəlifliyin təbliğinə dair təşəbbüslər.</li></ul> <p>Hesabat dövründə QHT-lərin fəaliyyətinin stimullaşdırılması üçün səfər qrantları formasında da QHT layihələri dəstəklənmişdir. Səfər qrantlarının əsas məqsədi Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti ilə bağlı məlumatların verilməsi, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, müxtəlif beynəlxalq tədbirlərdə iştirak olmuşdur.</p> <p>Məlum olduğu kimi, Şura <i>Əsasnaməsinə</i> və QHT-lərə dövlət dəstəyi <i>Konsepsiyasına</i> uyğun olaraq QHT-lərə 5 istiqamət (<i>konsultativ, metodiki, təşkilati-texniki, maliyyə və məlumat</i>) üzrə dəstək göstərir. Layihə təkliflərinin maliyyələşməsi ilə yanaşı, Şura tərəfindən QHT-lərə 2018-ci il ərzində aşağıda qeyd olunmuş istiqamətlərdə məlumat, konsultativ, təşkilati-texniki, metodiki</p>
--	--	--	---

			<p>və digər dəstək də göstərilmişdir:</p> <ul style="list-style-type: none"><li>▪ Məlumat dəstəyi</li></ul> <p>Şuranın, eləcə də ölkə QHT-lərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırmaq, qeyri-hökumət təşkilatlarının inkişaf dinamikasını, yerinə yetirilən layihələrin icra vəziyyətini və nəticələrini işıqlandırmaq məqsədilə Şuranın aylıq “Vətəndaş cəmiyyəti” jurnalının yeni tərtibatla nəşri uğurla davam etdirilmişdir. 2018-ci il ərzində jurnalın 12 sayı işıq üzü görmüşdür. Jurnalda ölkə QHT-lərinin bütün fəaliyyət istiqamətləri üzrə həyata keçirdiyi layihələrin icra prosesi, əldə olunan nəticələr və hesabatlılıq, eləcə də QHT qanunvericiliyi, beynəlxalq təcrübə mübadiləsi və ictimai sektorun ümumi inkişafı ilə bağlı məlumat, məqalə, müsahibə, metodiki tövsiyə xarakterli materiallar nəşr edilmişdir.</p> <p>QHT həyatına onlayn informasiya dəstəyinin verilməsi məqsədilə Şuranın hər gün yenilənən <a href="http://www.qhtxeber.az">www.qhtxeber.az</a> saytı il ərzində davamlı olaraq fəaliyyət göstərmişdir. Saytda ölkənin ictimai sektoruna aid praktiki və nəzəri məsələlər işıqlandırılmışdır. Saytda QHT-lərin fəaliyyətini əks etdirən bütün növ xəbərlər, elanlar, hesabatlar yeni dizaynda yerləşdirilmiş, QHT qanunvericiliyi, donor fəaliyyəti, QHT-lərin koalisiya və beynəlxalq əməkdaşlığı haqqında materiallar ictimai müzakirəyə çıxarılmışdır. Bundan başqa, Şura və onun fəaliyyəti haqqında ətraflı məlumat əldə etmək üçün Şuranın Azərbaycan, ingilis və rus dillərində rəsmi saytı <a href="http://www.cssn.gov.az">www.cssn.gov.az</a> yeni dizayda davamlı yenilənən məlumatlarla fəaliyyətini davam etdirmişdir.</p> <ul style="list-style-type: none"><li>▪ Konsultativ dəstək</li></ul> <p>Şura Katibliyinin əməkdaşları 2018-ci il ərzində layihə təkliflərinin hazırlanmasında, eləcə də Şuraya təqdim olunan hesabatların tərtibində qeyri-hökumət təşkilatlarının nümayəndələrinə konsultativ xidmətlər təşkil etmişdirlər.</p> <p>19 aprel 2018-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində Şuranın birinci grant müsabiqəsində qalib gələn QHT-lər üçün məlumatlandırma sessiyası keçirilmişdir. Sessiyada Şuranın icraçı direktoru çıxış edərək Şura ilə QHT-lər arasında müqavilələr imzalamaq üçün tələb olunan sənədlər, müqavilə öhdəlikləri, layihə idarə edilməsinin qayda və istiqamətləri, layihələrin icrası zamanı ortaya çıxan problemlər və onların həlli qaydaları, ötən il layihələrin</p>
--	--	--	--

			<p>həyata keçirilməsi zamanı yol verilən nöqsanların təkrarlanmaması üçün atılacaq addımlar haqqında təqdimatları QHT-lərin diqqətinə çatdırmışdır. Şuranın baş mühasibi maliyyə vəsaitinin idarə olunması, hesabatlılıq, nağdsız ödənişlər və digər zəruri məsələlər barədə məlumat vermişdir.</p> <p>26 sentyabr 2018-ci il və 22 oktyabr 2018-ci il tarixlərdə Bakı QHT-lərin Resurs və Təlim Mərkəzində Şura tərəfindən 15 QHT nümayəndəsinin iştirak etdiyi "Layihə təkliflərinin hazırlanması" mövzusunda təlimlər təşkil edilmişdir. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov Şuranın QHT-lərə göstərdiyi konsultativ dəstəyin onların bilik və bacarıqlarının daha da artırılmasına xidmət etdiyini bildirmişdir. Təlimçi, Bakı Dövlət Universitetinin müəllimi Tural Əhməd layihənin məqsəd və vəzifələrinin müəyyən edilməsi metodikası, icra planının düzgün tərtibi, büdcənin idarə olunması və digər layihə komponentlərini iştirakçılara nəzəri və praktiki cəhətdən izah etmişdir.</p> <p>23 noyabr 2018-ci il tarixdə Şuranın Apelyasiya Komissiyası (AK) QHT-lər üçün məsləhət saati keçirmişdir. Şura üzvü Sahib Məmmədov sədr olduğu Apelyasiya Komissiyasının 10 iyul 2018-ci ildə keçirilən iclasında müraciətinə baxılmış QHT-lərin bir qrupu ilə görüş keçirilməsində məqsədin layihə hazırlanmasının standartlarıyla bağlı onların bilik və bacarıqlarının artırılmasına köməklik etmək olduğunu demişdir. Layihələrin peşəkar səviyyədə tərtibi üçün zəruri olan qaydaları ətraflı izah edən S. Məmmədov QHT-lər üçün konsultativ dəstəyi bundan sonra da davam etdirəcəklərini bildirmişdir. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov QHT-lərin çıxış etdikləri ideyaların cəmiyyət üçün aktual olan mövzulara həsr olunması, layihələrin peşəkar şəkildə hazırlanması üçün zəruri olan komponentlər barədə danışmışdır.</p> <p>23 noyabr 2018-ci il tarixdə Şura QHT-lər üçün 2019-cü il birinci qrant müsabiqəsi ilə bağlı məlumatlandırma sessiyası keçirmişdir. Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov sessiyada çıxış edərək 2019-cü il birinci qrant müsabiqəsi elanıyla bağlı ətraflı məlumat vermiş və müsabiqənin yeni qaydaları haqqında danışmışdır.</p> <ul style="list-style-type: none"><li>▪ Təşkilati-texniki dəstək</li></ul> <p>Şura yaranandan indiyədək qrant müsabiqələrinin nəticələrindən narazı qalan QHT-lərin müraciətlərinin araşdırılması üçün Apellyasiya</p>
--	--	--	---

			<p>komissiyası fəaliyyət göstərir.</p> <p>04 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Apellyasiya komissiyasının iclası keçirilmiş, Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilən iclasda 2018-ci il birinci qrant müsabiqəsinin nəticələri ilə razılaşmayan 33 QHT-nin müraciətinə baxılmışdır. Qarşılıqlı anlaşma və müzakirə şəraitində keçən iclasda komissiyaya təqdim olunmuş hər bir layihə yenidən nəzərdən keçirilmiş və onların hazırlanmasında yol verilmiş nöqsanlar QHT rəhbərlərinin nəzərinə çatdırılmışdır. Müraciət edən 33 QHT-dən 13 QHT-nin müraciəti Apellyasiya komissiyası tərəfindən baxılması üçün Şuraya tövsiyə olunmuşdur. Şura tərəfindən 10 QHT-nin müraciəti təmin olunaraq layihələrə maliyyə yardımı ayrılmışdır.</p> <p>10 iyul 2018-ci il tarixdə Şurasının Apellyasiya Komissiyasının iclası keçirilmişdir. Şura üzvü Sahib Məmmədovun sədrliyi ilə keçirilmiş iclasda 2018-ci il ikinci maliyyə müsabiqəsinin nəticələri ilə razılaşmayan 18 QHT-nin müraciətinə baxılmış və bu təşkilatlardan ikisinin nümayəndəsi iclasda iştirak etməmişdir. Müzakirələr çərçivəsində komissiyaya təqdim olunmuş hər bir layihəyə fərdi qaydada baxılmış və onların hazırlanmasında yol verilən nöqsanlar QHT rəhbərlərinin diqqətinə çatdırılmışdır. İclasda ekspertlərin rəyi də nəzərə alınaraq Apellyasiya Komissiyasına müraciət edən QHT-lərlə bağlı müvafiq qərarlar qəbul edilmişdir.</p> <ul style="list-style-type: none"><li>▪ Metodik dəstək</li></ul> <p>Təsviri və maliyyə hesabatlarının e-qht proqram təminatı vasitəsilə qəbuluna və qeyri-hökumət təşkilatlarının icra etdiyi layihələrin maliyyə fəaliyyətinin təşkilinə dair metodiki təlimatlar hazırlanaraq Şuranın <a href="http://www.cssn.gov.az">www.cssn.gov.az</a> rəsmi saytının Şuranın sənədləri bölməsində və <a href="http://e-qht.az">e-qht.az</a> elektron saytında yerləşdirilmişdir.</p> <p>Qeyd etmək lazımdır ki, Şuranın həyata keçirdiyi elektron xidmətlərin keyfiyyətini yaxşılaşdırmaq, təklif olunan xidmətlərin istiqamətlərini şaxələndirmək, istifadəçilər üçün daha rahat və əlçatan etmək, fəaliyyətində şəffafıq və aşkarlıq əmsalını daha da artırmaq məqsədilə Şura 2019-cu ildən etibarən 13 istiqamət üzrə yeni elektron xidmətin və proqramın tətbiqinin həyata keçirilməsinə dair qərar qəbul etmişdir.</p>
--	--	--	--

			<p>28 noyabr 2018-ci il tarixdə Şuranın sədri Azay Quliyev Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının göstərdiyi xidmətlərin keyfiyyətinin, QHT-lərin hesabatlıq vəziyyətinin və yeni elektron xidmətlərinin müzakirəsinə dair ictimai dinləmə keçirmişdir. 500-dən çox QHT və media nümayəndəsinin iştirak etdiyi toplantıda Şuranın 2019-cu ildən etibarən tətbiq edəcəyi yeniliklər təqdim edilmişdir.</p> <p>Şuranın təklif etdiyi yeniliklər barədə məlumatı aşağıda təqdim edirik:</p> <p>“<u>Layihələrin vətəndaşlar tərəfindən onlayn qiymətləndirilməsi</u>” proqramı 2019-cu ilin 2-ci qrant müsabiqəsindən etibarən ilk dəfə tətbiq olunacaq. Bu proqram, ekspertlərlə yanaşı, ölkənin bütün vətəndaşlarına müsabiqəyə təqdim olunan QHT layihələrinin qiymətləndirməsində bilavasitə iştirak etmək imkanı yaradacaq. Belə ki, qiymətləndirmədə iştirak üçün hər bir vətəndaş, Şuranın e-qht.az elektron xidmətlər portalında yaradılmış “<u>Vətəndaşların layihələri qiymətləndirməsi</u>” bölməsində qeydiyyatdan keçib, Şuranın müəyyən etdiyi müsabiqə mövzularının istənilən birinə daxil olaraq layihələrlə tanış olub, rəy verib, qiymətləndirə bilər. Vətəndaş, maliyyələşdirilməsini məqsədemüvafiq hesab etdiyi layihə haqqında gəldiyi nəticəni rəy bölməsində əsaslandırır və bununla da belə rəylərin (minimum 20 bal, 1 bal 3 rəydir) toplandığı layihənin maliyyələşdirilməsi Şuraya tövsiyə olunmuş hesab edilir.</p> <p>Şura tərəfindən təqdim edilən ikinci yenilik – müqavilə bağlanması üçün <u>sənədlərin elektron qəbulu və e-növbə xidmətidir</u>. Təqdim olunan yeni elektron xidmət müsabiqə qalibi olmuş QHT-lərin Şura Katibliyi ilə qrant müqaviləsini imzalaması üçün müvafiq sənədlərin elektron qaydada razılaşdırılması və bu proses başa çatdıqdan sonra müqavilə bağlanması vaxtını QHT-lərin sərbəst seçə bilməsi məqsədilə yaradılır. Bu xidmət vasitəsilə qrant müqaviləsinin bağlanması üzrə aidiyyəti sənədlərdə müvafiq düzəlişlərin aparılmasını və müqavilənin imzalanması üçün dəqiq vaxtın müəyyənləşdirilməsini, beləliklə, bütün prosesin “vahid pəncərə” sistemi üzrə həyata keçirilməsini təmin edilir. Bununla da, Şura ilə QHT arasında müqavilə bağlanması üçün zəruri olan sənəd dövriyyəsi tam şəkildə elektronlaşır. Şura ilə QHT-lər</p>
--	--	--	---

			<p>arasında kommunikasiyanı daha rahat və asanlaşdırmaq, vaxt itkisinin və əlavə resursların cəlb edilməsinin qarşısını almaq, şəffaflığı daha da artırmaq elektron xidmətin digər üstünlüklərindəndir.</p> <p><u>Layihələrin idarə edilməsi və e-hesabat proqramı</u> Şuranın təqdim etdiyi növbəti yenilikdir. Əslində, Şura tərəfindən 2013-cü ildən etibarən QHT layihələri üzrə hesabatların elektron qəbulu məqsədilə <i>e-hesabat</i> proqram təminatı yaradılıb. Bu proqram icra olunan layihələrin nəticələri üzrə təsviri və maliyyə hesabatlarının qəbulu prosesini həyata keçirir. Lakin, Şuranın apardığı müşahidələr və monitorinqlər, etdiyi təhlillər, eləcə də, QHT-lərdən daxil olan təkliflər layihələrin idarə edilməsi və hesabatların qəbulu üzrə elektron proqramın yenilənməsini və təkmilləşdirilməsini zəruri edirdi. Buna görə, 2019-cu ildən etibarən Şuranın göstərdiyi elektron xidmətlərin keyfiyyətinin və funksionallığının daha da artırılması, yuxarıda qeyd olunan problemlərin aradan qaldırılması, eyni zamanda xidmətin digər elektron xidmətlərlə inteqrasiya olunaraq vahid mərkəzdə cəmlənməsi məqsədilə “Layihələrin idarə edilməsi və e-hesabat” adlı yeni proqram tətbiq ediləcək. Bu proqrama görə, QHT layihələrinin idarəedilməsi və hesabatların (təsviri və maliyyə) qəbulu tamamilə elektronlaşdırılacaq və vahid baza üzərindən aparılacaq. Bundan başqa, proqram layihələrin yekunlarına dair müvafiq statistika və ümumiləşdirmələrin aparılmasını təmin edəcək. QHT-lər Şuranın bütün elektron xidmətlərinə vahid şifrə ilə giriş imkanı əldə edəcəklər. Layihə idarəedilməsi və hesabatların qəbulu ilə bağlı yazışmalar eyni zamanda QHT-lərin e-mail ünvanlarına avtomatik olaraq göndəriləcək ki, bu da qarşılıqlı əlaqələrin operativliyini yüksəldəcək və kommunikasiyada olan bütün çətinlikləri aradan qaldıracaq.</p> <p>Şuranın təklif etdiyi növbəti önəmli və böyük yeniliklərdən biri <u>“QHT layihələrinin hesabatlıq vəziyyətinin onlayn müşahidəsi”</u> proqramıdır. Bəlli olduğu kimi, hazırda QHT-lərin hesabatlıq vəziyyətində bir sıra nöqsanlar və çatışmazlıqlar müşahidə olunur. Belə ki, bəzi QHT-lər hesabatları qrant müqaviləsində qeyd olunan vaxtda və tələblərə uyğun səviyyədə təqdim etmir. Həmçinin, hesabatda aşkarlanan nöqsanların aradan qaldırılması müəyyən olunmuş müddətdə həyata keçirilmir. Nəticədə, Şuranın layihələrin idarəedilməsi qaydalarının müvafiq tələbləri və hesabatların vaxtında</p>
--	--	--	---



			<p>təqdim olunması ilə bağlı müqavilə öhdəlikləri pozulur. Bu səbəbdən QHT hesabatlığında yol verilən nöqsan və çatışmazlıqları aradan qaldırmaq, bu sahədə ictimai nəzarəti təmin etmək, QHT-lərin məsuliyyətini və hesabatlıq intizamını gücləndirmək məqsədilə yeni onlayn müşahidə proqramı yaradılır. Bu proqram vasitəsilə QHT nümayəndələri və digər vətəndaşlar bütün layihələr üzrə hesabatlıq vəziyyətini onlayn müşahidə edə biləcəklər. Hesabatın təqdim olunma müddəti Şura ilə QHT arasında imzalanmış qrant müqaviləsində təsbit olunur.</p> <p>Hesabatın gecikdirilməsi ilə bağlı aşağıdakı məhdudiyət tədbirlərinin tətbiqi nəzərdə tutulur:</p> <ol style="list-style-type: none"><li>1. 5 iş günündən – 15 iş gününədək gecikdirildiyi halda rəsmi xəbərdarlıq edilir;</li><li>2. 16 iş günündən – 30 iş gününədək gecikdirildiyi halda layihənin icrasına ayrılan maliyyə vəsaitinin sonuncu tranşı ödənilmir və Şuranın növbəti qrant müsabiqəsində iştirak etmək hüququndan məhrum edilir;</li><li>3. 31 iş günündən – 60 iş gününədək gecikdirildiyi halda 1 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilir;</li><li>4. 61 iş günündən artıq gecikdirildiyi halda 2 il müddətinə Şuranın elan etdiyi müsabiqələrdə iştirak etmək hüququndan məhrum edilir və ayrılmış vəsaitin qaytarılması üçün müvafiq tədbirlər görülür.</li></ol> <p><u>“Konsultativ dəstək üzrə onlayn xidmət”</u> Şuranın növbəti ildən tətbiq edəcəyi yenilikdir. Belə ki, Şura 2019-cu ildən etibarən layihə təkliflərinin hazırlanması və təqdim olunması, layihələrin idarə edilməsi, mühasibatlıq, hüquq məsələləri, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələrin qurulması, QHT-lərin təsis sənədlərinin hazırlanması, QHT-lərin idarə olunması və QHT fəaliyyətinə aid olan digər mövzular üzrə konsultativ xidməti <i>onlayn</i> formada təşkil edəcək. Bununla yanaşı, konsultativ xidmətin mövzuları QHT-lərin istək və təklifləri əsasında da müəyyən ediləcək. Bu xidmət Şuranın rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanacaq və müzakirələrin interaktivliyi təmin ediləcək. Müzakirə olunacaq mövzu barədə QHT-lərə sosial şəbəkələr vasitəsilə məlumat veriləcək. Onlayn konsultativ xidmət hər həftənin müəyyən günü (indiki halda çərşənbə günü, saat 15:00-dan 16:00-dək) təşkil olunacaq. Bundan başqa, QHT</p>
--	--	--	---

			<p>nümayəndələri onları maraqlandıran sualları istənilən zaman Şuranın rəsmi feysbuk səhifəsinin ismaric qutusuna ünvanlaya bilər.</p> <p><u>QHTinnovasiya.az</u> saytının yaradılmasında məqsəd QHT layihələrində ideya qıtlığı və problemlərin həllinə bəsit yanaşmaların ardan qaldırılması, QHT sektorunun artan tələbatını qarşılamaq, mövcud çağırışlara cavab vermək, Azərbaycanın milli maraqlarını ölkə daxilində və xaricində yüksək səviyyədə təmsil etmək məqsədilə mövcud kadrların potensialını səfərbər etmək və yeni kadr hazırlığını həyata keçirmək, QHT sektorunda çalışan və ya çalışmaq istəyən çoxsaylı könüllülər haqqında məlumat bazasını hazırlamaq və onları vətəndaş cəmiyyətinin inkişafına və dövlət quruculuğu prosesinə yaxından cəlb etməkdən ibarətdir. Saytın strukturu əsasən <i>İdeya bankı, Kadr bankı, Könüllü bankı, Ekspert bankı</i> və <i>Təlim Bankı</i> bölmələrindən ibarət olacaq.</p> <p>Şura tərəfindən təkilfi oluna növbəti yenilik, QHT təmsilçilərinin, vətəndaşların <u>Apelyasiya komissiyasının iclasında onlayn iştirak imkanını yaratmaqdır</u>. Məlum olduğu kimi, şəffaflığı və ədalətliliyi təmin etmək üçün Şuranın Apelyasiya komissiyası grant müsabiqələrinin nəticələri ilə bağlı Şuranın qəbul etdiyi qərardan narazı qalan QHT-lərin müraciətlərinə baxır. Komissiyaya müraciətlər onlayn şəkildə qəbul edilir. Apelyasiya komissiyasının iclasları QHT nümayəndələrinin bilavasitə iştirakı ilə Şuranın inzibati binasında keçirilir. Komissiyanın iclaslarına müstəqil ekspertlər və KİV nümayəndələri dəvət olunur. Bir sıra hallarda sağlamlıq imkanları məhdud olan, o cümlədən regionlarda fəaliyyət göstərən QHT nümayəndələri Apelyasiya komissiyasının iclaslarında şəxsən iştirak etməkdə çətinlik çəkirlər. Bu səbəbdən Şura 2019-cu ildən etibarən sağlamlıq imkanları məhdud olan və regionlarda fəaliyyət göstərən QHT nümayəndələrinə Komissiyanın iclaslarına birbaşa qatılmadan, onlayn (video görüntülü) şəkildə müzakirələrdə iştirak imkanı yaradacaq.</p> <p>Şuranın təklif etdiyi sonuncu yenilik "<u>QHT Şurası</u>" mobil tətbiqetmə <u>proqramı</u> haqqındadır. Məlumdur ki, Şuranın ictimaiyyətlə əlaqələr və informasiya təminatını həyata keçirmək məqsədilə qurumuncssn.gov.az rəsmi internet saytı, <i>qhtxeber.az</i> informasiya portalı, <i>e-qht.az</i> elektron xidmətlər portalı və eləcə də, Şuranın</p>
--	--	--	--

			<p>feysbuk, tvitter və yutub sosial şəbəkələrində səhifələri fəaliyyət göstərir. Şuranın fəaliyyəti, göstərdiyi xidmətlər, tətbiq etdiyi yeniliklər haqqında QHT-ləri və geniş ictimaiyyəti operativ məlumatlandırmaq və onların Şuranın informasiya resurslarından istifadəsini daha da asanlaşdırmaq məqsədilə yeni mobil tətbiqetmə proqramı yaradılıb. Bu proqram mobil telefon istifadəçilərinə onlayn və oflayn rejimdə Şuranın fəaliyyəti haqqında istənilən məlumatla tanış olmaq imkanı verir. Proqramı ödəniş etmədən Google Play Store-dan "QHT Şurası" ifadəsini yazaraq telefona yükləmək olar. Proqramın ən böyük üstünlüyü oflayn rejimdə asanlıqla istifadəsinin mümkün olmasıdır. Bu proqram vasitəsilə QHT-lər və geniş ictimaiyyət üçün Şuranın fəaliyyəti barədə vahid və mərkəzləşdirilmiş qaydada məlumat əldə etmək imkanı yaradılır, qrant müsabiqəsinin elanı, nəticələri və Şura ilə bağlı digər mühüm xəbərlər xüsusi bildiriş formasında proqram istifadəçilərinə dərhal göndərilir. Bununla da Şuranın informasiya təminatı müasir tələblərə uyğunlaşdırılır.</p> <p><b>2. Hesabat dövrü ərzində dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təkmilləşdirilməsi ilə bağlı bir sıra əsaslı tədbirlərin həyata keçirilməsi davam etdirilmişdir.</b></p> <p>2018-ci ilin may ayının 18-də AMEA Hüquq və İnsan Haqları İnstitutunda "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin sədri Tahir Xudiyev "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə dəstək" layihəsi üzrə tədbir keçirmişdir. Həyata keçirilən layihənin icrası zamanı qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq imkanları məhdud olan şəxslərin, eləcə də məhbusların özlərinin və ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemlərinin öyrənilərək həllinə nail olunacağına, bu istiqamətdə onlarla maarifləndirmə işləri aparılacağına, həmçinin məhbusların hələ Cəza Çəkmə Müəssisələrindən başlayaraq həyata adaptasiyasına və reabilitasiyasına köməklik göstərilməsi nəzərdə tutulub. Tədbirdə AMEA Mərkəzi Elmi Kitabxananın direktoru, tibb üzrə fəlsəfə doktoru Leyla İmanova, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri doktoru, "Qabaqcıl maarif xadimi" Mir Müstəqil Ağayev, Ağsaqqallar Şurasının üzvü, filologiya elmləri doktoru, "Qızıl Qələm" mükafatı laureatı, metodist-müəllim İmaməddin Zəkiyev,</p>
--	--	--	--

		<p>Ombudsman Aparatı Hüquqi Maarifləndirmə Sektorunun müdiri Müqalib Mahmudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tural Malik Vəlizadə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Əsmər Musayeva, Mədəniyyət Nazirliyinin əməkdaşı Pərvanə Abdullayeva, Ədliyyə Nazirliyinin əməkdaşı Liza Xanməmmədova, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Azad Quliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzinin psixoloqu Səidə Musayeva iştirak ediblər.</p> <p>AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun konfrans zalında “Cəfər Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin təşkilatçılığı ilə “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” adlı kitabının təqdimat mərasimi keçirilib. Tədbiri AMEA-nın Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb və kitab haqqında geniş məlumat verib. Daha sonra layihənin rəhbəri C.Cabbarlı Ev Muzeyinin direktoru, təşkilat sədri Qəmər Bağirova bildirib ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Təhsil müəssisələrində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövzusunda həsr olunan əsərlərin, vətənpərvərlik ideyalarının təbliği” layihəsi çərçivəsində “C.Cabbarlı adına mədəniyyət,elm və təhsilin inkişafına yardım” İctimai Birliyi tərəfindən hazırlanıb.</p> <p>24 may 2018-ci il tarixində Bakı şəhəri Yasamal rayonu Heydər Əliyev Mərkəzində, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanda dövlətçilik və seçki mədəniyyəti: son 100 illik yolda mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində seminar keçirilmişdir. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuşdu və maarifləndirici xarakter daşıyırdı. Tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Bakı 1 saylı Baza Tibb Kollecinin tələbələri və Yasamal rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları iştirak etmişlər. Seminarı mərkəzin məsul işçisi Azər Zeynelzadə açaraq tədbirin əhəmiyyətini vurğulamış və seminar aparıcılarını təqdim etmişdir.</p> <p>21 iyun 2018-ci il tarixdə Bakı şəhəri Nizami rayonu İcra Hakimiyyətinin və Heydər Əliyev mərkəzinin yardımı və təşəbbüsü</p>
--	--	--

		<p>ilə rayonun 32 sayılı tam orta məktəbinin akt zalında, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən “Azərbaycanda dövlətçilik və seçki mədəniyyəti: son 100 illik yolda mövzusunda tədbirlərin keçirilməsi” layihəsi çərçivəsində seminar – trening keçirilmişdir. Tədbir Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuşdu və maarifləndirici xarakter daşıyırdı. Tədbirdə Nizami rayonu ictimaiyyətinin nümayəndələri, o cümlədən: ərazidə fəaliyyət göstərən tam orta təhsil məktəblərinin, tibb müəssisələrinin, SOCAR-ın əməkdaşları iştirak etmişlər. Tədbiri məruzəçi, fəlsəfə elmləri doktoru, professor Rəna Mirzəzadə açmışdır.</p> <p>Şuranın maliyyə dəstəyi ilə “Gənc mühasiblər” İctimai Birliyinin “Universitetlərdə yeni standartlara uyğun mühasibat uçotu üzrə vahid tədris proqramının hazırlanması və müzakirələrin keçirilməsi” adlı layihəsi çərçivəsində aşağıdakı tədbirlər həyata keçirilib. 12 iyun 2018-ci il tarixdə Odlar Yurdu Universitetində tədbir təşkil olunub və ekspertlərin iştirakı ilə mövcud mühasibat uçotu proqramı nəzərdən keçirilib. Tədbirdə Universitetin tədris işləri üzrə prorektoru Novruz Zeynalov, kafedra müdiri Əziz Ələkbərov və kafedranın müəllim heyəti, Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse prezidenti Radil Fətullayev və Bakı Mühəndislik Universitetinin müəllimi Ağamir Əsgərov iştirak etmişlər. 22 iyun 2018-ci il tarixdə Xəzər Universitetində tədbir təşkil olunub və ekspertlərin iştirakı ilə mövcud mühasibat uçotu proqramı nəzərdən keçirilib. Tədbirdə Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva, Audit üzrə mütəxəssis Mehdi Babayev, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin vitse prezidenti Radil Fətullayev və Universitetin müəllim heyəti iştirak ediblər. 4 iyul 2018-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında ekspertlərin iştirakı ilə mövcud mühasibat uçotu proqramı nəzərdən keçirilib. Görüşdə Akademiyanın tədris və tərbiyə işləri üzrə prorektoru Sirac Məmmədov, “Maliyyə və mühasibat uçotu” kafedrasının müdiri dosent Gülnarə Hacıyeva və kafedranın müəllim heyəti, Gənc Mühasiblər İctimai Birliyinin sədri Solmaz Əliyeva, Bakı Mühəndislik Universitetin Mühasibat uçotu və</p>
--	--	---

			<p>audit kafedrasının müdiri dosent Firudin Sultanov, SİNAM şirkətinin nümayəndələri Elşən Şərifov və İbrahim Süleymanov iştirak ediblər.</p> <p>May ayının 25-də «Əks-səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi Goranboy rayonu, Gənclər Mərkəzində “Təhlükəsiz gələcək-Dayanıqlı İnkişaf Məqsədlərinin ictimai təbliği” mövzusunda 35 nəfərin iştirakı ilə dəyirmi masa təşkil etmişdir. Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsinin, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin regional idarəsinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri və Goranboy rayon ictimaiyyətinin nümayəndəsi iştirak ediblər. Layihə rəhbəri Sevinc Kərimova layihənin məqsədindən söz açaraq qeyd edib ki, layihənin məqsədi dayanıqlı inkişaf anlayışının və bununla bağlı dövlətlərin və hər bir vətəndaşın öhdəliklərin ictimaiyyət arasında təbliği və bu anlayışların dərk edilməsi yolunda maarifləndirici tədbirlərdən ibarətdir. O, bildirib ki, layihə dövlətimizin tərəfdaş çıxdığı Dayanıqlı İnkişaf Məqsədlərinin tələbləri və məhdudiyyətləri üzrə öhdəliklərin icrası ilə bağlı fəaliyyətlərə dəstək olmaq vəzifəsini daşıyır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Şahin Məmmədov, Səfər Rüstəmov, Afiyət Mikayılov və Qorxmaz Həsəni, İqtisadiyyat Nazirliyinin Gəncə Qazax regional idarəsinin əməkdaşı Orxan Binnətzadə mövzu ətrafında çıxışlar edib və səmərəli təkliflər səsləndiriblər. Tədbir zamanı davamlı inkişafın dayaqları olan ətraf mühit, kənd təsərrüfatının inkişafı məsələləri, mövcud vəziyyət və çıxış yolları üzərində fikir mübadiləsi aparılıb.</p> <p>4 iyul 2018-ci il tarixdə Azərbaycan Gənclərinin Avropaya İntegrasiyası Təşkilatının (AGAT) nəzdində fəaliyyət göstərən “Etika Akademiyası” Fərdi İnkişaf Mərkəzində “Qarabağ” adlı mobil tətbiqetmənin təqdimatı keçirilib. Layihənin əsas məqsədi dünya mobil tətbiqetmələr sırasında Qarabağla bağlı reallıqların yeni texnologiyalardan istifadə etməklə ictimaiyyətə çatdırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə fəaliyyət göstərən yerli və xarici ekspertlərə, soydaşlarımıza gündəlik xəbər çatdırılmasını asan və rahat yolla təmin etmək, Qarabağ haqqında məlumatları çağdaş dövrün tələblərinə uyğun vahid mobil bazaya yığmaqdır. Tədbirdə Prezident Administrasiyasından sektor müdiri Vüsal Quliyev, Gənclər Fondundan Orxan Ərəbov, Yeni Azərbaycan</p>
--	--	--	---

			<p>Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və s. iştirak edib.</p> <p>30 avqust 2018-ci il tarixdə Şura və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Qeyri-hökumət təşkilatları və dini icmalar: birgə fəaliyyətin təşkili” adlı konfrans keçirilmişdir. Tədbirdə ölkəmizin vətəndaş cəmiyyəti institutlarının dini dəyərlərimizin qorunması və təbliğində hər zaman milli və dövlətçilik maraqlarımızdan çıxış etdiyi və ölkəmizdə əsrlərcə mövcud olan multikultural ənənələrin davamlı olmasına töhvə verdikləri qeyd edilmişdir. Bildirilmişdir ki, Şura ilə Komitə hər zaman sıx əlaqə şəraitində fəaliyyət göstərirlər. Eyni zamanda, mövcud problemlərin həllində ictimaiyyətin, o cümlədən vətəndaş cəmiyyəti institutlarının daha yaxından iştirakının təmin olunması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları Ruhani İdarəsi və ixtisaslaşmış QHT-lərdən ibarət ictimai platformanın yaradılmasına dair təklif tədbir zamanı səsəndirilmişdir.</p> <p><b>3.</b> Şuranın fəaliyyəti üçün dövlət büdcəsindən ayrılacaq vəsaitin növbəti ildə artırılması məqsədilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 2018-ci ilin birinci yarımilliyində müraciət göndərilmişdir.</p> <p><b>4.</b> Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında vətəndaş cəmiyyətinin inkişafı və daha da möhkəmləndirilməsi məqsədilə “QHT Evləri”nin, QHT tədris mərkəzlərinin yaradılması barədə konkret vəzifələr müəyyən edilmişdir. Bu çərçivədə Quba şəhərində regional QHT-lərin resurs və təlim mərkəzinin yerləşdiyi ərazidə yeni, müasir tələblərə cavab verən “Quba QHT Evi”nin tikintisinin Dövlət İnvestisiya Planına daxil edilməsi ilə bağlı məktub 5 iyun 2014-cü ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri cənab Şahin Mustafayevə ünvanlanmışdır.</p> <p><b>5.</b> Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2015-ci il 652 nömrəli Fərmanı ilə “Dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrant verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması Qaydası” təsdiq edilmişdir. Bu sənədin qəbul edilməsilə dövlət orqanları ilə QHT-lərin əməkdaşlığının inkişaf etdirilməsi üçün hüquqi baza genişlənməmişdir. Bu Qaydaya əsasən 11 dövlət orqanının QHT-lərə təqdim etdikləri qrant vəsaitinin Şura ilə razılaşdırılması nəzərdə tutulur.</p>
--	--	--	--

2018-ci il ərzində 3 dövlət orqanından 99 layihə razılaşdırılması üçün Şuraya daxil olmuş və təqdim olunan layihələr araşdırıldıqdan sonra müvafiq rəy verilmişdir.

**6.** İctimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı QHT-lərin əsaslandırılmış təkliflərinin diqqət mərkəzində saxlanması ilə bağlı Şura tərəfindən davamlı tədbirlər görülür. Bununla bağlı xüsusi qeyd olunmalıdır ki, "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"na uyğun olaraq Şuranın 2018-ci ildə həyata keçirilən iki qrant müsabiqəsi vasitəsilə və müəyyən olunmuş istiqamətlər üzrə QHT-lərin ictimai əhəmiyyət kəsb edən layihə təkliflərini maliyyələşdirməsində əsas məqsədi, bu sektoru alternativ və dəstəkverici təsisatlar qismində ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin həllinə cəlb etməkdən ibarətdir.

QHT-lərin öz təklif və şikayətlərini asanlıqla Şuraya çatdırma bilmələri, eləcə də bu sahədə fəaliyyətin daha şəffaf və opertiv qurulması üçün 1672 nömrəli qaynar xətt xidməti yaradılmışdır. QHT-lərin təklif və şikayətlərinin qəbulu üçün Şuranın 1672 nömrəli qaynar xəttinə 2018-ci il ərzində 17 müraciət daxil olmuşdur. Daxil olan hər bir müraciət araşdırılmış və müvafiq tədbirlər görülmüşdür.

**7.** Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli 852 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"na uyğun olaraq, Şura yol hərəkəti təhlükəsizliyinin sistemli və mütəmadi qaydada təbliğat-təşviqatının təşkili üçün müvafiq tədbir və işlərin təşkili prosesində QHT-lərin iştirakını təmin edəcək və müvafiq dövlət və yerli özünüidarəetmə orqanlarının yol hərəkətinin təhlükəsizliyinə dair qərarlarının qəbulu və bu sahə ilə bağlı digər fəaliyyətinə ictimai nəzarətin təşkili məqsədilə vətəndaş cəmiyyəti institutlarının iştirakçılığının formalarına dair təkliflər hazırlayaraq, həmin təkliflər əsasında ictimai iştirakçılığın təşkil olunması prosesində iştirak edəcək.

**8.** Mühüm dövlət proqramlarının hazırlanması prosesinə QHT-lərin cəlb olunması və dövlət komissiyalarının işində QHT-lərin yaxından iştirakının təmin edilməsi ilə bağlı qeyd olunmalıdır ki, 2013-cü ildə "İctimai iştirakçılıq haqqında" Azərbaycan Respublikasının Qanunu



qəbul edildikdən sonra artıq bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının yanında QHT-lərin məşvərətçi statusla iştirak etdikləri İctimai şuralar yaradılmış və bu proses davam etməkdədir. Yaradılmış İctimai şuralar dövlət orqanları ilə birgə əməkdaşlıq çərçivəsində dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, o cümlədən mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsində iştirak edirlər.

9. 2018-ci il ərzində də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı QHT-lərin layihələri dəstəklənmiş və müxtəlif tədbirlər təşkil olunmuşdur. Konsepsiyada göstərilən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı QHT-lərin potensialından daha səmərəli istifadə olunması ilə əlaqədar Şura səmərəli fəaliyyət həyata keçirmişdir:

- Şura 2018-ci ildə keçirdiyi qrant müsabiqələri çərçivəsində **“Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması”** istiqamətində 41 layihəyə 301.000 AZN ayrılmışdır. Layihələrin əhatə etdiyi əhali qrupunun sayı təxminən 3870 nəfər olmuşdur. Qeyd olunan istiqamət üzrə keçirilmiş layihələr çərçivəsində 7 kitab, 4 kitabça, 9 buklet, 3 informativ plakat və 1 jurnal çap olunmuşdur. Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılmasına dair 2 dəyirmi masa, 58 tədbir, 5 təlim keçirilmiş, eləcə də 7 sosial çarx, 2 sayt və 7 film hazırlanmışdır. Layihələr 31 rayon və şəhərdə həyata keçirilmişdir.
- **“XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və mədəniyyətinin öyrənilməsinə və təbliğinə dair təşəbbüslər”** istiqaməti üzrə 6 layihəyə 38.000 AZN ayrılmışdır. Layihələrin əhatə etdiyi əhali qrupunun sayı təxminən 430 nəfər olmuşdur. Qeyd olunan istiqamət üzrə keçirilmiş layihələr çərçivəsində 1

			<p>kitab, 7 buklet və 1 kitabça çap olunmuşdur. XX əsrin əvvəllərində itirilmiş torpaqlarımızın (Göyçə, Zəngəzur, İrəvan) tarixinin, toponimikasının, mətbəxinin və mədəniyyətinin öyrənilməsinə və təbliğinə dair təşəbbüslərə dair 6 tədbir təşkil edilmiş və 2 film hazırlanmışdır. Layihələr 6 rayon və şəhərdə həyata keçirilmişdir. Layihələr 2 şəhərdə həyata keçirilmişdir.</p> <ul style="list-style-type: none"><li>• <b>“Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan deportasiya olunması ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılması”</b> istiqaməti üzrə 4 layihəyə 31.000 AZN ayrılmışdır. Layihələrin əhatə etdiyi əhali qrupunun sayı təxminən 230 nəfər olmuşdur. Qeyd olunan istiqamət üzrə keçirilmiş layihələr çərçivəsində 1 kitab və 2 buklet çap olunmuşdur. Azərbaycanlıların 1948-1953-cü illərdə Ermənistandan deportasiya olunması ilə bağlı faktların dünya ictimaiyyətinə çatdırılmasına dair 4 tədbir keçirilmiş, eləcə də 2 film və 1 sayt hazırlanmışdır. Layihələr 2 şəhərdə həyata keçirilmişdir.</li><li>• <b>“İşğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonun maddi mədəniyyət abidələrinin, toponimlərinin saxtalaşdırılması, qanunsuz iqtisadi fəaliyyət və təbii sərvətlərin istismarına dair faktların beynəlxalq ictimaiyyətə çatdırılması”</b> istiqaməti üzrə 6 layihəyə 38.600 AZN ayrılmışdır. Layihələrin əhatə etdiyi əhali qrupunun sayı təxminən 270 nəfər olmuşdur. İşğal edilmiş Dağlıq Qarabağ və ətraf 7 rayonun maddi mədəniyyət abidələrinin, toponimlərinin saxtalaşdırılması, qanunsuz iqtisadi fəaliyyət və təbii sərvətlərin istismarına dair faktların beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə 7 maarifləndirici tədbir təşkil edilmiş, 1 film, 2 kitabça, 1 buklet, 3 digər nəşr məhsulları çap olunmuşdur. Layihələr 2 şəhərdə (Bakı və Debretsen) həyata keçirilmişdir.</li><li>• <b>“1988-ci ildən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili”</b> istiqaməti üzrə 1 layihəyə 6.800 AZN ayrılmışdır. Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası ictimai birliyinin “1988-ci ildə Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin olunması ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin</li></ul>
--	--	--	--

			<p>təşkili” layihəsi çərçivəsində qaçqın və məcburi köçkünlərlə görüşlər təşkil edilmiş, əldə edilən faktların yayımlanması üçün posterlər hazırlanmış, Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində görüşlər keçirilmişdir. Deportasiya zamanı əmlak hüquqları kobudcasına pozulmuş 118 nəfər soydaşlarımızın sənədləri haızrlanaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndərilmişdir.</p> <ul style="list-style-type: none"><li>• <b>“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsinə dair təşəbbüslər”</b> istiqaməti üzrə 6 layihəyə 45.000 AZN ayırmışdır. Layihələrin əhatə etdiyi əhali qrupunun sayı təxminən 524 nəfər olmuşdur. 1 informativ plakat və 1 kitab çap olunub. Qeyd olunan istiqamət üzrə keçirilmiş layihələr çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsinə dair təşəbbüslərə dair 3 təlim və 7 maarifləndirici tədbir həyata keçirilmişdir.</li></ul> <p>Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin “Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlar barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində Şuşanın mədəni irsinə aid olan tarix və mədəniyyət abidələrinin sayları dəqiqləşdirilib. Bu ərazidəki abidələrin sayı barədə məlumat hazırlananda hər bir abidənin görüntüsü əldə edilmiş, yerləri və coğrafi əraziləri və hal-hazırdakı vəziyyətləri müəyyənləşdirilmişdir. Şuşa şəhərindəki tarix və mədəniyyət abidələri, o cümlədən memarlıq abidələrinin sayı 820, arxeoloji abidələrin sayı 73, bağ-park, monumental və xatirə abidələrinin sayı 7, muzeylərin sayı 7, şəkil qalereyalarının sayı 1, muzey eksponatlarının sayı 17 022 ədəd olması müəyyənləşdirilib.</p> <p>Azəri-Türk Qadınlar Birliyinin “Türkiyədə Azərbaycan həqiqətlərinin təbliği” layihəsi çərçivəsində Türkiyənin Aydın, Amasya və İzmir şəhərlərində silsilə tədbirlər həyata keçirilib. Tədbirlərdə Rasih Yılmaz İstanbul Universitetindən 34 nəfər elm adamı, yerli 6 nəfər nüfuzlu QHT rəhbərləri, 23 nəfər tələbə, Azərbaycan səfirliyinin nümayəndəsi, Azərbaycanın Savalan qrupu, Türk Dünyası Topluluğu başkanı Selim</p>
--	--	--	--

		<p>Öztürk, 4 KİV nümayəndəsi, 3 yerli televiziya və ictimaiyyət nümayəndələri iştirak edib.</p> <p>“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional problemlər barədə Bolqarıstan ictimaiyyətinin məlumatlandırılması” layihəsi çərçivəsində Bolqar dilində 500 ədəd AKKORD jurnalı çap olunaraq Bolqarıstan ictimaiyyətinə təqdim olunub. Bununla yanaşı müqəddəs Kliment Oxrid adına Sofiya Universitetində konfrans keçirilib. Bolqarıstan Respublikasının deputatı Dora Yankovla, Bolqarıstanın Azərbaycanda birinci səfiri Yüksəl Əhmədlə, Bolqarıstan Yazıçılar Birliyin üzvləri və müxtəlif KİV-ləri təmsil edən 14 jurnalistlə görüşlər keçirilib.</p> <p>"Mədəniyyətin və Milli Ənənələrin Təbliği" İctimai Birliyinin "1918-ci ilin mart-aprel aylarında daşnakların azərbaycanlılara qarşı törətdiyi soyqırma dair "Soyqırımı: 100 il" sənədli filminin çəkilməsi" layihəsi çərçivəsində "Soyqırım: 100 il" filmi hazırlanmışdır. Cari ilin iyul ayında Beynəlxalq Mətbuat Mərkəzində filmin təqdimatının keçirilməsi nəzərdə tutulub.</p> <p>"Öyrədərək Öyrənirik" Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin "Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində regionun ekologiyasına dəyən ziyan barədə maarifləndirmə tədbirlərinin keçirilməsi" layihəsi çərçivəsində "Qara Bağ – Ekoloji terrorun annotasiyası" adlı qısametrajlı sənədli film hazırlanıb. Filmin təqdimatı Şəmkir şəhərində və Qazax, Ağstafa rayonlarında keçirilib. Təqdimat mərasimlərində həmin rayonların İcra Hakimiyyətlərinin ictimai-siyasi və humanitar şöbələrin, yerli Gənclər və İdman İdarələrinin, Ərazi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli şöbəsinin, eyni zamanda digər idarə, müəssisə və təşkilatlardan olan 200-dən çox nümayəndələri iştirak etmişlər.</p> <p>Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyinin "ShushaPost.az informasiya portalının təkmilləşdirilməsi" layihəsi çərçivəsində <a href="http://www.shushapost.az">www.shushapost.az</a> saytında rus dili bölməsi yaradılmışdır.</p> <p>Beynəlxalq Diaspora Mərkəzi İctimai Birliyinin "Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması" mövzusunda Sankt-Peterburqda tədbirlərin təşkili" layihəsi çərçivəsində 26 may 2018-ci</p>
--	--	---

			<p>ildə Sankt-Peterburq şəhərində dahi Azərbaycan şair Nizami Gəncəvinin adını daşıyan parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan kütləvi bayram tədbiri keçirilib. Tədbirdə azərbaycanlılarla yanaşı digər xalqların diaspor təşkilatlarının nümayəndələri də iştirak edib. "Nevski Pyataçok" Əsgəri Memorialın Beynəlmiləl şöhrət və xatirə xiyabanında Leninqradın müdafiəsində həlak olmuş azərbaycanlıların xatirə lövhəsi ziyarət edilib. Rusiya Təhsil Akademiyasının Smolny Institutunda "Azərbaycan həqiqətləri" adlı konfrans keçirilib. Mayın 29-da Sankt-Peterburq Millətlər Evinə və Rusiya patriarxının Sankt-Peterburq şəhərindəki nümayəndəsi Aleksandr Posadskiylə görüş keçirilib.</p> <p>Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin "Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığı nəticəsində əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması" layihəsi çərçivəsində 25 may 2018-ci ildə Dağıstanın Dərbənd şəhərində Azərbaycan İqtisad Universitetinin Dərbənd şəhər filialında tədbir həyata keçirilib. Azərbaycan Pedaqoji Universitetinin Ağcabədi rayon filialında və Ağdam rayon Humanitar İqtisad Kollecinə "Əlillikdən heç kim sığortalanmayıb" adlı tədbir keçirilib. Bununla yanaşı İmişli rayonunda məskunlaşmış Kəlbəcər rayonundan olan qaçqın və məcburi köçkünlərlə, əlilliyi olan insanlarla, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində "Vətənim mənim üçün mənim ordum xilas edəcək" adlı tədbir keçirilib.</p> <p>Mayın 31-də Sloveniyanın Maribor şəhərində yerləşən və müharibə qurbanlarına həsr olunan Dobrava Memorial Park Kompleksi ərazisində Xocalı soyqırımının qurbanlarına həsr olunan xatirə lövhəsinin açılış mərasimi keçirilmiş və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev mərasimdə iştirak etmişdir. Xocalı soyqırımını haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edən xatirə lövhəsinin Mariborda ucaldılması Azərbaycanın Avstriya, Slovakiya və Sloveniyadakı səfirliyinin dəstəyi ilə mümkün olub. Bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Sloveniya-Azərbaycan Dostluq Assosiasiyası və Avropada Əlamətdar Qəbiristanlıqlar Assosiasiyasının</p>
--	--	--	--

			<p>birgə əməkdaşlığı ilə həyata keçirilib.</p> <p>"Azərbaycan-İraq Mədəni Əlaqələr" İctimai Birliyinin "Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatlarla "Qarabağın dünəni və bugünü" mövzusunda ictimai müzakirələrin aparılması" layihəsi çərçivəsində Azərbaycanda fəaliyyət göstərən səfirliklərlə görüş keçirilib. Türkiyə, Ukrayna, Malayziya, İraq, Pakistan, Səudiyyə Ərəbistan, Rumıniya, Macarıstan, Polşa və Latviyanın səfirlikləri ilə Qarabağ hadisələri, işğal olunmuş torpaqlarımız haqqında müzakirələr keçirilmişdir. Təşkilat "Qarabağın dünəni və bugünü" mövzusunda sosial-çarx hazırlayıb və eyni zamanda ingilis, rus və Azərbaycan dillərində 200 kitab çap etmişdir.</p> <p>Türkiyənin Kayseri şəhərindəki Erciyes Universtetində Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin həyata keçirdiyi "Ermənistanda ortaya çıxarılan yeni sənədlərdə erməni cinayət, satqınlıq və vəhşiliklərinin ifşası (Beynəlxalq tədbirin təşkili və "armenianissue.info" saytının yaradılması)"adlı layihəsi çərçivəsində beynəlxalq tədbir keçirilmişdir. MAJL İctimai Birliyinin sədri professor Qafar Çaxmaqlı-Mehdiyev Ermənistanın arxiv qurumlarında ayrı-arı dövrlərə aid bir çox arxiv sənədlərinin rəqəmsallaşdırılması nəticəsində onları əldə etmək imkanlarından danışıb, ermənicə olan bu sənədlərin tərcümə edilib beynəlxalq ictimaiyyətə qazandırılmasının əsas məqsədlərdən biri olduğunu diqqətə çatdırmışdır. Layihə rəhbəri deyib ki, bu sənədlərin bir neçə dilə tərcümə edilərək yayılması bu günə qədər bilinməyən həqiqətləri ortaya qoyur, yeni ifşa imkanları yaradır. O xüsusi olaraq qeyd edib ki, "erməni məsələsi" ilə bağlı birinci dərəcəli əhəmiyyət kəsb edən materialları , kitabları, arxiv sənədlərini və məqalələri insanlara çatdırmaq üçün internet saytı yaradılıb. Beynəlxalq tədbirin iştirakçıları beş dildə - Azərbaycanca, Türkcə, rusca, ingiliscə və ermənicə olan "armenianissue.info" saytı ilə tanış olmuşdurlar.</p> <p>"Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr" İctimai Birliyinin "Qarabağ həqiqətləri barədə Finlandiya ictimaiyyətinin məlumatlandırılması" layihəsi çərçivəsində Helsinkidə tədbir keçirilmişdir. İştirakçılara Xocalı soyqırımı, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, təbii sərvətlərin qanunsuz istismarı, sosial-iqtisadi</p>
--	--	--	---

			<p>problemlər, Azərbaycanın ərazilərində qanunsuz məskunlaşma, tarixi abidələrin dağıdılması haqqında məlumat verilib və “Xocalı soyqırımı” filmi nümayiş edilmişdir.</p> <p>Beynəlxalq Dialoq və İnkişaf Alyansının həyata keçirdiyi “İrəvan 100 il: tarixi həqiqətlər və beynəlxalq münasibətlər” layihəsi çərçivəsində İsveç Krallığının paytaxtı Stokholm şəhərində “Sollentuna havbud bibliotekshuset” kitabxanasında sərgi - konfrans təşkil edilmişdir.</p> <p>"Tarix və Mətbuat Araşdırmalarına Dəstək" İctimai Birliyi tərəfindən Almaniyanın Frankfurt yaxınlığındakı Mayns şəhərində Ermənistan Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş, əsir və girov götürülmüş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı, Almaniya yaşayan Azərbaycan və Türkiyə diasporunun təmsilçilərinin, alman ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbir keçirilmişdir.</p> <p>11 oktyabr 2018-ci il tarixdə Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzi (QAFSAM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər haqqında əcnəbilər üçün təlimlərin keçirilməsi, xarici mediada müxtəlif elmi məqalələrin nəşri” layihəsi çərçivəsində Ermənistanın işğalçılıq siyasəti ilə bağlı Türkiyədə və Azərbaycanda əcnəbi tələbələr üçün təlimlər keçirmişdir. QAFSAM sədri Araz Aslanlı və Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi Nazim Cəfərov bu məqsədlə Türkiyədə səfərdə olmuşdurlar. A. Aslanlı QAFSAM və Giresun Ülkü Ocaqları tərəfindən Giresun Bələdiyyə salonunda, N. Cəfərov isə Kastamonu Universitetində QAFSAM və Kastamonu Universiteti Gənc Tarixçilər Klubu tərəfindən birgə təşkil edilən əcnəbi tələbələr üçün təlim-seminarda məruzə etmişdirlər. Qeyd etmək lazımdır ki, layihə çərçivəsində təşkilat həm də Ermənistanın işğalçılıq siyasəti ilə bağlı məqalələr hazırlayaraq Qazaxıstan, Türkiyə və Gürcüstan mediasında yayımlamışdır.</p> <p>Avropaya İntegrasiya Mərkəzi İctimai Birliyi tərəfindən “Azərbaycanlılara qarşı törədilən sülh və insanlıq əleyhinə cinayətlər (1918-2018-ci illər)” adlı elektron kitab hazırlanıb. Kitabda Azərbaycan xalqına qarşı ermənilər və onların havadarları tərəfindən 100 il ərzində</p>
--	--	--	--

törədilmiş və hal-hazırda törədilməkdə davam edən sülh və insanlıq əleyhinə cinayətlərin beynəlxalq hüquqi təhlili öz əksini tapıb. Kitabın müəllifi hüquq üzrə fəlsəfə doktoru Səyyad Məciddir. Həmçinin, kitabda xarici və ölkədaxili mənbələrə əsaslanaraq, transmilli cinayətlərin nəzəri və praktiki məqamları elmi cəhətdən araşdırılıb, tarixi xronologiya əsasında Ermənistanın 1918-ci ildən başlayaraq Bakıda, Qubada Gəncədə, Şamaxıda, Qaradağlıda, Xocalıda, Ağdabanda və Azərbaycanın digər bölgələrində törətdiyi soyqırımı, təcavüz, müharibə və insanlıq əleyhinə cinayətlər, terror cinayətlərinin beynəlxalq cinayət hüquqi məqamları, habelə geosiyasi və hüquqi aspektləri təhlil olunub.

“İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək” İctimai Birliyinin “İrəvan haqqında filmin Amerikada təqdimatı və ictimai müzakirənin təşkili” layihəsi çərçivəsində hazırlanmış və təşkilatın sədri, əməkdar jurnalist və Bakı Slavyan Universitetinin professoru Şəlalə Həsənovanın müəllifi olduğu “İrsimizə atəş açmayın” adlı sənədli film 2018-ci ilin noyabr ayında Nyu-Yorkun Bruklin meriyasında (Brooklyn Borough Hall) ABŞ ictimaiyyətinə təqdim olunmuşdur. Azərbaycanın ABŞ-dakı səfirliyinin dəstəyi və Azərbaycan-Amerika Qadınlar Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə ABŞ ictimaiyyətinə təqdim olunmuş bu filmin nümayişindən sonra çıxış edən BMT-nin qeyri-hökumət təşkilatları ilə əlaqələr üzrə baş meneceri Jon Lieçti, Bruklin prezidentinin rusdilli icmalar üzrə köməkçisi Marietta Rozental, Amerikada dağ yəhudiləri icmasının rəhbəri Yakov Abramov, Özbəkistan icmasından Gülşən Marşall, Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının rəhbəri İradə Axundova, Türkiyə icmasından Tulin Corağçı Anit, Florida-Azərbaycan Amerika Assosiasiyasının rəhbəri Töhfə Eminova və başqaları filmin sülhməramlı ovqatını, nadir kitabların və sənədlərin yer almasını, dağıdılmış İrəvan məscidlərinin şəhərin xəritəsində dəqiq yerləri göstərilməklə canlandırılmasını önəmli xüsusiyyət kimi qeyd etmişdirlər.

“Qarabağ Azadlıq Təşkilatı” İctimai Birliyinin “İran ictimaiyyətinin Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti ilə bağlı məlumatlandırılması” layihəsi çərçivəsində “Qarabağ müharibəsi: Həqiqətlər və faktlar” adlı kitab fars və ərəb dillərində tərcümə olunub və kitab çapa hazırlanıb.



			<p>“Xəzər-Gələcək naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyinin “Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti nəticəsində yaranmış regional təhlükəsizlik, humanitar və sosial-iqtisadi problemlər barədə beynəlxalq ictimaiyyətin məlumatlandırılması” layihəsi çərçivəsində təşkilat “The occupying policy of the Armenian Republic and the problems of regional security” adlı monoqrafiyanı Azərbaycan və ingilis dillərində hazırlamışdır. Kitabın dünya ölkələrinə yayılması üçün Avropa İttifaqının “Globe edit” nəşriyyatı ilə danışıqlar aparılıb və nəticədə həmin nəşriyyat 10000 tirajla kitabı nəşr edərək Avropada və Amerikada yaymağa başlamışdır.</p> <p><b>10.</b> Şuranın 2018-ci ildə keçirdiyi qrant müsabiqələri çərçivəsində 90 region QHT-lərinin müxtəlif istiqamətlər üzrə layihələrinə maliyyə dəstəyi ayrılmışdır.</p> <p>Maliyyələşmə sayəsində təlim, tədbir, dəyirmi masa və konfranslar təşkil etməklə yanaşı, QHT-lər həmçinin maddi-texniki bazalarını da genişləndirmək imkanını əldə etmişdirlər.</p> <p>Regionlarda fəaliyyət göstərən 5 QHT resurs və təlim mərkəzinin layihələri 2018-ci il ərzində Şura tərəfindən maliyyələşdirilmişdir. Layihələr çərçivəsində regionlarda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına metodiki və təşkilati-texniki dəstək göstərilmişdir.</p>
--	--	--	---